

**İslamzadə F.İ., Əfəndiyev A.M.**

**AZƏRBAYCAN TİBB UNIVERSİTETİNİN BİOLOJİ KİMYA KAFEDRASI  
(FƏALİYYƏTƏ BAŞLAMASININ 100-İLLİYİ MÜNASİBƏTİLƏ)**

Bu il Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının fəaliyyətinin 100-illiyi tamam olur. İndiki ATU-nun Bioloji kimya kafedrası 1920-ci tədris ilinin payız semestrində o vaxtkı Bakı Dövlət Universiteti Tibb fakültəsinin nəzdində fəaliyyətə başlamışdır [1]. Kafedranın ilk rəhbəri d-r V.M.Tolstuxov olmuşdur. O, əsasən fiziki-kimya problemləri ilə məşğul olurdu, tələbələrə tədris edilən fənn isə "Fizioloji kimya" adlanırdı. V.M.Tolstuxov 1922-ci ildə Amerikaya məzuniyyətə getmiş və oradan geri qayıtmamışdır. Bundan sonra kafedranın rəhbərliyi o vaxta qədər Ümumi gigiyena kafedrasının müdürü vəzifəsində işləyən prof. V.D.Malenyuka həvalə edilmişdir [1,2].

**Prof. Vasili Diomidoviç Malenyuk** (1868-1932) əslində ixtisasına görə biokimyaçı idi. O, 1982-ci ildə Xarkov Universitetini bitirmiş və tibbi kimya kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1915-ci ildə Tbilisi şəhərinə – Ali Qadın Məktəbinə dəvət edilən V.D.Malenyuk həmin məktəbin əsasında 1918-ci ildə təşkil edilən Zaqafqaziya Universitetində 1921-ci ilə qədər tibbi kimya və farmakologiya kafedrasına rəhbərlik etmiş, 1921-ci ildə Bakıya BDU-ya dəvət edilərək, Ümumi gigiyena kafedrasının professoru və müdürü vəzifəsində işə başlamışdır. Fizioloji kimya kafedrasına rəhbərlik etməyi öhdəsinə götürən V.D.Malenyuk sonralar ürkədən sevdiyi bu fənnin tədrisi ilə daha ciddi məşğul olmaq məqsədilə Ümumi gigiyena kafedrasına rəhbərlik etməkdən imtina etmiş və ömrünün qalan hissəsini fizioloji kimyanın tədrisinə sərf etmişdir. O vaxtlar ölkənin iqtisadi vəziyyəti ağır olduğundan universitetdə tədris vəsaitləri və avadanlığı çatışmurdu. Bunu nəzərə alan V.D.Malenyuk Bakıya köçərkən gətirdiyi şəxsi kitabxanasını və laboratoriya avadanlığını o vaxtkı Respublika Xalq Maarifi Komissarı D.Bünyazadənin rəsmi icazəsi ilə univeristetin ümumi istifadəsinə vermişdir. Doğrudur, bu kitab və avadanlıqlar Universitetin 2 kafedrasının tələbatını tam ödəyə bilməzdi, bununla belə, o dövr üçün həm Ümumi gigiyena, həm də Fizioloji kimya kafedralarının gündəlik işlərinə böyük kömək idi [1,3].

V.D.Malenyukun rəhbərliyi altında kafedrada 1 nəfər assistent – d-r A.M.Yedigarov işləyirdi, laborant vəzifəsi isə boş idi. O vaxtlar kafedrada tələbələrə həftədə 2 dəfə hər biri 2 saat olmaqla mühazirə oxunur və 2 saat təcrübə məşğələləri keçirilirdi. Bundan əlavə, kafedrada klinistislərə də elmi-tədqiqat aparmağa imkan yaradılmışdır. Məsələn, d-r A.Şaxtatntinskaya qanda şəkərin təyini və d-r Bayseva sıdiyin vəsf və miqdari analizi üzrə tədqiqatlarını bu kafedrada aparırı. Sonralar Azərb. Elmlər Akademiyasının ilk prezidenti olmuş və uzun müddət Hospital cərrahlığı kafedrasına rəhbərlik etmiş prof. M.M.Mirqasimov və gigiyenist, prof. M.M.Əfəndizadə doktorluq dissertasiyalarını bu kafedrada V.D.Malenyukun rəhbərliyi altında işləmişlər [1].

BDU-nun Tibb fakültəsinin bazasında ADTİ yaradıldıqdan sonrakı 2 il ərzində də

nüfuzlu elmi mərkəzlərinin marağına səbəb olmuşdur. Həmin elmi-mərkəzlərin əksəriyyətinin bioloji kimya kafedrası ilə əməkdaşlığı indi də davam edir.

A.M.Əfəndiyevin elmi fəaliyyətinin əsas istiqamətləri – müxtəlif amillərin orqanizmə tasırı şəraitində prostaqlanınların metabolizm xüsusiyyətlərinin, lipidlərin peroksidaşma yolu ilə oksidləşməsinin, antioksidant sistemi fermentlərinin tədqiqindən ibarətdir. A.M.Əfəndiyevin rəhbərliyi altında 3 doktorluq, 31 namizədlik dissertasiyası hazırlanub müdafiə edilmişdir.

2019-cu ildən etibarən Bioloji kimya kafedrasına biologiya elmləri doktoru, professor G.İ.Əzizova rəhbərlik edir.

Gülnara İbrahim qızı Əzizova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsində "biokimya" ixtisası üzrə təhsil almış, 1982-ci ildə M.M. Şemyakin ad. Ümumittifaq Bioüzvi Kimya İnstitutunun aspiranturasına daxil olmuş, 1988-ci ildə namizədlik, 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Namizədlik dissetasiyasının mövzusu «Na<sup>+</sup>, K<sup>+</sup>-ATF-azanın o-subrahidinin birincili struktur», doktorluq dissertasiyasının mövzusu isə "Oksidativ streslə əlaqədar olan biokimyavi dəyişikliklərin züləl foldinqinə təsiri" olmuşdur. 1988-ci ilin oktyabr ayında Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında assistent, 1993-cü ildən baş müəllim, 1998-ci ildən dəsənt vəzifələrində işləmişdir. Yerli və xarici mətbuatda dərc olunmuş 160-a yaxın elmi əsərin, 5 tədris-metodik vəsaitin və 2 dərsliyin möüllifidir.

G.İ.Əzizova 2006-ci ildən etibarən xarici tələbələrə ingilis dilində mühazirlər və laborator məşqələlər tədris edir. 2010-cu ildə prof. G.İ.Əzizova prof. A.M.Əfəndiyev və baş müəllim A.R.Dadaşova ilə birgə Azərbaycan Respublikası Prezidenti yanında "Elmin İnkışaf Fondu"nun qrant müsabiqəsinin qalibi olmuş və endogen antimikrob peptidlərin öyrənilməsi sahəsində geniş tədqiqat işlərini hayata keçirmişdir. O, Tələbə qəbulu üzrə Dövlət Komisiyyasının biokimya üzrə rezidentura şöbəsinin ekspertidir. Dəşərlərə mətbəər Beynəlxalq Elmi konqreslərdə məruzəçi şəkimdə iştirak etmişdir.

2009-2014-ci illərdə kafedranın elmi-tədqiqat planının əsas mövzusu: "Müxtəlif mənşəli osteoporozlar zamanı xəstələrin qurunda biokimyavi dəyişikliklərin öyrənilməsi"; 2014-2019-cu illərdə «Badxassali şışlər zamanı mübahidə edilən pozulmaların molekulyar mexanizmlərinin öyrənilməsi» olmuşdur. Bu plan üzrə tədqiqat işləri başa çatdırılmışdır. Hazırda kafedranın əsas elmi-tədqiqat istiqaməti "Müxtəlif patoloji vəziyyətlərdə bəzi antimikrob peptidlərin və sitokinlərin tədqiqi" mövzusu üzrədir və bu istiqamətdə tədqiqat işləri davam etdirilir.

Bioloji kimya fənni ali tibb təhsili sistemində təməl fənn olaraq, ATU-nun bütün fakültələrində tədris edilir. Bundan əlavə, kafedranın nəzdində ATU-nun tələbələrinə biofizika fənnindən tədris kursu keçirilir. ATU-nun nəzdində Tibbi-biologiya fakültəsi fəaliyyət göstərdiyi illərdə bu kafedrada adı çəkilən fakültənin tələbələrinə 2 tədris ili ərzində "Tibbi biokimya" və "Patobiokimya" fənləri üzrə mühazirlər oxunur və praktik məşqələlər aparılırdı. Bu fakültənin ləğvindən sonra universitetin mütəlimcə işi fakültəsinin 6-ci kursunda "Klinik biokimya" fənni tədris edilir. Əlavə olaraq, içtimai shhiyya fakültəsi tələbələrinin dərs programına "Klinik və laborator diaqnostika" fənni daxil edilmişdir.

Kafedra müasir tələblərə cavab verən laboratoriya avadanlığı ilə təchiz edilmişdir. Əvvəller müstəqil fəaliyyət göstərən "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiq-

qat laboratoriyası son illərdə kafedranın himayəsinə verilmişdir. Hazırda bu laboratoriyanın müasir səviyyəyi avadanlığından həm elmi-tədqiqat işlərində, həm də tədris prosesində istifadə edilir. Bunlardan əlavə, universitetin nazidində təsərrüfat hesablı klinik-biokimyəvi laboratoriya fəaliyyət göstərir. Bu laboratoriya tibbi-biologiya ixtisası üzrə təhsil alan tələbələr üçün və rezidentlər üçün əsas tədris bazasıdır. Mütəmadi olaraq hər il kafedranın rezidentləri bu bazada nəzəri və təcrübə biliklərə yiyəşənlər və hazırlı təhsilini davam etdirir.

Kafedranın əməkdaşları tədris prosesinin müasir tələbə uyğunlaşdırılması sahəsində vacib işlər görürler. Mühazirlərin keyfiyyətinin yaxşılaşdırılmasına, onların bioloji kimya sahəsində əldə edilən yeni məlumatlarla zənginləşdirilməsinə, məşqələlərin əyani vəsaitlərlə təmin edilməsinə böyük diqqət və enerji sərf edilir. Tədris laboratoriyalarının hamisi müasir avadanlıqla təchiz edilmişdir. Kafedra əməkdaşlarının hazırladıqları əyani vəsaitlər tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına böyük imkanlar açır. Bioloji kimyannın müxtəlif sahələri üzrə kafedrada hazırlanub çap edilmiş tablor komplektini almaq üçün MDB dövlətlərinin 65 ali tibb təhsili müəssisəsi sisfəri vermiş və bu tablorlar görkəmli biokimyayaçuların müsbət rəyləri ilə qiymətləndirilmişdir.

Kafedrada dərslik və dərs vəsaitləri hazırlanmasına böyük diqqət yetirilir. Kafedranın professorlarından A.S.Həsənov, N.A.Rzayev, F.Q.Islamzadə və A.M.Əfəndiyev 1974-cü ildə çap edilmiş "Bioloji kimya" darslısı 1989-cu ildə F.Q.Islamzadə və A.M.Əfəndiyev tərəfindən yenidən işlənmiş və tamamlanmış şəkildə təkrarın çap edilmişdir.

2002-2004-cü illərdə kafedranın əməkdaşları F.I.Islamzadə, A.M.Əfəndiyev və F.Q.Islamzadənin 4-cüldük "İnsan biokimyasının əsasları" darslısı çap edilmişdir, sonrakı illər ərzində bu darslik 4 dəfə təkrar çap edilmişdir, 2015-ci və 2019-cu illərdə isə yenidən işlənərək iki cilddə nəşr edilmişdir. Qətiyyatlı demək olar ki, bu gün tələbələrin bioloji kimya dərsliklərinə tələbətə tamamilə ödənilmişdir. A.M.Əfəndiyev, F.Q.Islamzadə və A.N.Qarayevin yazdığı "Bioloji kimyadan laboratoriya məşqələlərinə rəhbərlik" 1992 və 1999-cu illərdə 2 dəfə çap edilmişdir. 1995-ci ildə rus dilində də "Laboratoriya işlərinə rəhbərlik" (A.M.Əfəndiyev, S.A.Cavatov, Z.A.Bebhudova) çap edilmişdir.

2007-ci ildə A.M.Əfəndiyev, A.Ə.Eyyubova və A.N.Qarayevin «Patoloji və klinik biokimya» darslısı çap edilmiş, sonrakı illər ərzində də təkrarən bəzi əlavələrlə çap edilmişdir.

1993-cü ildən etibarən kafedrada tibbi biologiya ixtisasları üzrə təhsil alan, gələcəyin həkim-biofizikaçı və həkim-biofiziklərinə bioloji kimya və bioloji fizika ixtisasları üzrə xüsusi tədris kursu keçilməyə başlanılmışdır.

Funksional və patoloji biokimyanın, həmçinin klinik biokimyanın tədrisi məqsədilə müxtəlif bölmələr üzrə Azərbaycan və rus dillərdə 21 tədris vəsaiti yəzib çap etdirmişlər.

2019-cu ildə dos. A.N.Qarayevin mülliñliyi ilə azərbaycan dilində; dos. Ş.İ.Həsənova və prof. G.İ.Əzizova tərəfindən isə rus dilində "Bioloji kimya (rezidenturyaya hazırlanmaq üçün vəsait)" çap edilmişdir. Biokimya fənninin hərəkəflə mənimşənləşməsi məqsədilə 2019-cu ildə azərbaycan, rus və ingilis dillərdə "Statik biokimyadan situasiya məsələləri və testlər", 2020-ci ildə isə "Dinamik və funksional biokimyadan situasiya məsələləri və testlər" adlı dərs vəsaitləri çap edilmişdir.

Dos. R.X.Cəfərov tərəfindən Biofizika fənni üzrə 2016-cı ildə "Biofizika kursu" adlı (azərbaycan dilində) dərs vəsaiti çap edilmişdir.

Kafedrada tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Burada tələbələrin eksperimental tədqiqat aparması üçün hər cür şərait yaradılmışdır.

Həzirdə kafedrannan professor-müəllim heyati 35 nəfərdən ibarətdir. Onlar arasında 3 nəfər biologiya elmləri doktoru, 3 nəfər tibb üzrə fəlsəfə doktoru, 2 nəfər kimya üzrə fəlsəfə doktoru, 21 nəfər biologiya üzrə fəlsəfə doktoru vərdir. Ümumilikdə kafedrada 57 nəfər – onlardan 35 nəfər professor-müəllim heyati və 5 nəfər baş laborant, 17 nəfər texniki personal çalışır.

Həmçinin Biokimya kafedrasının nəzdində fəaliyyət göstərən Problem elmi-tədqiqat laboratoriyasında 13 nəfər – laboratoriya müdürü, 3 nəfər baş elmi işçi, 4 kiçik elmi işçi, 1 nəfər baş laborant, 3 laborant və 1 texnik çalışır.

Həzirdə kafedrada 5 nəfər doktorant və 13 nəfər dissertant elmi problemlər üzrində çalışırlar.

Mövcud olduğu illər ərzində kafedra əməkdaşlarının 1000-ə yaxın elmi məqaləsi və tezisi çap edilmişdir ki, onlardan son 10 ildə 211 elmi məqalə və tezis respublikada və 79-ü isə xarici mətbuatda çap edilmişdir.

Kafedra təşkil edildən indiyə qədər 78 dissertasiya işi hazırlanaraq müdafiə edilib: 1972-ci ilə qədər 12 doktorluq və 36 namizədlük, 1991-ci ildən 2008-ci ilə qədər 19 (onlardan 2-si doktorluq və 17-si namizədlük), son 10 ildə (yəni 2009-cu ildən indiyə kimi) 11 (1 doktorluq və 10 namizədlük).

Kafedrannan professoru, biologiya elmləri doktoru A.M.Əfəndiyev 2000-ci ildə Avropa Biokimya Cəmiyyətləri Federasiyasının yeni yaradılmış biokimyannın tədrisi komissiyasının MDB ölkələrindən yeganə nümayəndə seçilmişdir. O, Avropa Biokimyçılardan Cəmiyyətləri Federasiyası Azərbaycan Bölməsinin idarə heyətinin üzvüdür.

Kafedrannan dosenti F.I.Islamzadə 1994-2001-ci illərdə ATU-nun nəzdində fəaliyyət göstərən «Təbib» naşriyyatının baş redaktoru vəzifəsində çalışmış, 1999-2008-ci illərdə universitetin nəzdində təşkil edilmiş N 01.013 Dissertasiya Şurasının elmi katibi olmuşdur. O, 2005-ci ildə etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan «Azərbaycan Tibb Jurnalı»nın baş redaktorunun müaviniidir.

Kafedrannan əməkdaşlarından b.e.d., prof.A.M.Əfəndiyev, t.e.d., prof. F.Q.Islamzadə və t.e.n. M.R.Quliyev N 01.013 Dissertasiya Şurasının biokimya ixtisası üzrə üzvləridir.

Biokimya kafedrasının əməkdaşları vaxtaşarı olaraq Beynəlxalq elmi konfrans, qurultay və simpoziumlarda iştirak edir, öz elmi tədqiqat işlərinin nöticələri haqqında məruzələr edir və təcrübə məbadiləsi aparırlar. Kafedrannan müdürü, prof. G.İ.Əzizova Moskva şəhərindəki M.M.Şemyakin və A.İ.Ovçinnikov adlı Biotübü Kimya institutu ilə birgə aparılan kompleks elmi-tədqiqat işləri üzrində çalışmışdır.

Kafedrannan professoru A.M.Əfəndiyev Avropa Biokimyannın Tədrisi Cəmiyyətinin üzvü olaraq Türkiyə Biokimyacılardanın dəvəti ilə 2017-ci ilin sentyabrında Türkiyənin Ərzurum şəhərində baş tutmuş beynəlxalq konqresdə iştirak etmiş və bu il onun sədrliyi ilə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi yaradılmışdır.

Kafedrannan müdürü, prof. G.İ.Əzizova 4-9 oktyabr 2016-ci il tarixlərində Soçi (Rusiyada) keçirilən 5-ci Biokimya Qurultayında “The Study of some specific Endogenous peptides as markers for development of inflammatory process in chronic Hepatitis C” mövzusunda, 2016-ci ildə Pakistanın Kərəçi şəhərində keçirilən 14-cü beynəlxalq konqresdə və

2017-ci ildə Cankt-Peterburqdə keçirilən “Antimikrob peptidlərin funksiyası”na həsr olunan beynəlxalq konqresdə ingilis dilində məruzə ilə çıxış etmişdir.

22-25 may 2019-cu il tarixdə kafedra əməkdaşları Bakı şəhərində keçirilən 1-ci Beynəlxalq Hematologiya Mütəxəssisləri Kongresində məruzə və dinişyici qismində iştirak etmişlər.

Kafedra nəzdində elmi-tədqiqat laboratoriyasının əməkdaşı, kiçik elmi işçi H.M.Osmanov, eləcə də kafedrannan baş müəllimi X.R.Məmmədova 2015-2019-cu illər ərzində Pakistan İslam Respublikasının Kərəçi şəhərində yerləşən Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi, eləcə də bu mərkəzin nəzdində fəaliyyət göstərən Molekulyar Təbabət və Dərman Araşdırımları Institutu ilə six əlaqələr qura bilmişlər. 2016-ci ilin mayında H.M.Osmanov İİR Tehran şəhərində keçirilən 2-ci Beynəlxalq konfransda və Iran üzrə 14-cü Genetika Konfransında iştirak etmişdir, 2018-ci ilin sentyabr ayında İtaliyanın Roma şəhərində keçirilən 15-ci Beynəlxalq Avrasiya Kimya konfransının aktiv iştirakçılarından biri olmuşdur.

Kafedrannan baş müəllimi A.R.Dadaşova 2019-cu ilin yanvar-fevral aylarında Moskvada Sechenov adına I Tibb Akademiyasında prof. A.A.Qluxuvun rəhbərlik etdiyi Biokimya kafedrasında təcrübə məbadiləsi keçmiş, həmçinin prof. A.A.Zamyatinın rəhbərlik etdiyi “Molekulyar Təbabət” Elmi-Tədqiqat İnstitutunda müasir biokimyavi metodlara xaxından tanış olmuşdur.

Kafedrannan professoru T.Ə.Əsgərova 30-31 may 2020-ci ildə Bakıda on-layn formatda keçirilən “İnsan genetikası və genetik xəstəliklər” üzrə Beynəlxalq elmi-praktik konfransda məruzə kimi iştirak etmişdir.

Bəslılıklə, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrası 100-illik fəaliyyəti dövründə həm ali tibb təhsili sisteminə, həm də tibbi biokimya elminə böyük töhfələr vermişdir. Kafedrannan əməkdaşları 100-illik şanlı yubiley ərafasında də, xüsusən şanlı Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövülüyünün bərpə edilməsi uğrunda mübarizə sahəsində qazandığı uğurlardan ruhlanaraq böyük ezmələ çəşitlərdə, ali təhsilli tibb mütəxəssisləri hazırlığına və nəzəri tibb elminin inkişafına yeni töhfələr verməkdə davam edirlər.

## ƏDƏBİYYAT

1. Широкогоров И.И. Медицинский факультет Азербайджанского Государственного Университета (исторический очерк). – Баку, – 1929. – 129 с.
2. İslamzadə F.İ. Azərbaycanın ali tibb təhsiliniñ tarixində Bakı Dövlət Universiteti mərhəlesi (BDU-nun təsis edilməsinin 100-illiyiñ münasibəti) // Azərbaycan Tibb Jurnalı, – 2019. № 2, – s. 5-16.
3. Мехтиева С.А. Высшее медицинское образование в советском Азербайджане: / автореф. дисс. ... канд. мед. наук / – Москва, 1990. – 26 с.
4. Əfəndiyev A.M., İslamzadə F.İ. Elma həsti edilmişən həyat / Abdulshod Həsənov /, – Bakı: Təbib, – 2000. – 110 s.
5. İslamzadə F.İ. Azərbaycanda tibb elmi və səhiyyənin inkişafında Bakı Dövlət Universitetinin rolü // Azərbaycan Tibb Jurnalı, – 2009. № 1, – s. 7-13.
6. Əfəndiyev A.M., İslamzadə F.İ. Unudulmaz həmkarımız (professor N.A.Rzayevin anadan olmasının 90-illiyiñ münasibəti) // Azərbaycan Tibb Jurnalı, – 2017. № 4, – s. 149-151.

## REFERENCES

- Shirokogorov II. Meditsinskiy fakul'tet Azerbaydzhanskogo Gosudarstvennogo Universiteta (istoricheskiy ocherk) [Faculty of Medicine of Azerbaijan State University (historical sketch)]. – Baku, – 1929. – 129 p.
- Islamzada F.I. Azarbeycan ali tibb təhsilinin tarixində Bakı Dövlət Universiteti məralası (BDU-nun təsis edilməsinin 100-illiyi münasibatla) [Stage of Baku State University in the history of higher medical education in Azerbaijan (on the 100<sup>th</sup> anniversary of the founding of BSU)] // Azarbeycan Tibb Jurnalı [Azerbaijan Medical Journal]. – 2019. Vol. 2. – p. 5-16.
- Mekhtiyeva S.A. Vyssheye meditsinskoye obrazovanije v sovetskem Azerbaydzhanie [Higher medical education in Soviet Azerbaijan] : / avtoref. diss.... kand. med. nauk [Abstract of diss. ... Ph. D.] / – Moscow, 1990. – 26 p.
- Afandiyev A.M., Islamzada F.I. Elma haşr edilmişş hayat / Abdulahad Hasanov / [A life dedicated to science / Abdulahad Hasanov]. – Baku: Tabib, – 2000. – 110 p.
- Islamzada F.I. Azərbaycanda tibb elmi və sahiyyanın inkişafında Bakı Dövlət Universitetinin rolü [The role of Baku State University in the development of medical science and health in Azerbaijan] // Azarbeycan Tibb Jurnalı [Azerbaijan Medical Journal]. – 2009. № 1. – s. 7-13.
- Afandiyev A.M., Islamzada F.I. Unudulmaz həmkarımız (professor N.A.Rzayevin anadan olmasının 90-illiyi münasibətlə) [Unforgettable colleague (to the 90<sup>th</sup> anniversary of the birth of professor N.A.Rzayev)] // Azarbeycan Tibb Jurnalı [Azerbaijan Medical Journal]. – 2017. № 4. – s. 149-151.

# FARLUXETINE®

Fluoxetine 20 mg



Müxtəlif mənşəli depressiyalar

Obsessiv-kompulsiv pozuntular

Predmenstrual disforiya

Bulimik nevroz



Qəbul qaydasi:

1 kapsul gündə 1 dəfə səhər

## Çıxış yolu həmişə var

